

Alovlu satiriklərimizdən – Əli Nəzmi

XX əsr Azərbaycan ədəbiyyatında tənqidçi realizm cərəyanından söz açılarda yada düşən müəlliflərdən biri də görkəmlı şair, ədəbiyyatşunas və tərcüməçi Əli Nəzmidir. Mirzə Ələkbər Sabir ədəbi məktəbinin fəal davamçılarından olan şair ömrünün əlli ilini bədii yaradıcılığı həsr edib. Sələfləri kimi can-dildən vətənin tərəqqisi, mədəniyyət və maarifin inkişafı yolunda mübarizə aparır.

Şairi anadan olmasının 145 illiyi münasibətlə bir daha yada saldıq.

Əli Məhəmməd oğlu Məmmədzadə (Əli Nəzmi) 1878-ci ildə Gəncə yaxınlığındakı Sarov (Sərab) kəndində dünyaya göz açıb. İbtidai təhsilini mollaxanada alan Əli sonra rus-tatar məktəbində oxuyur. Ancaq atasının vaxtsız vəfatı üzündən təhsilini davam etdirə bilmir. Ailesinə kömək məqsədilə yaxın bir qohumu onu özü ilə Buxara və Səmərqənd şəhərlərinə aparrı. Orada dükanda işləyən Əli imkan tapdıqca Şərq ədəbiyyatını mütaliə edir, "Bikəs" təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Gəncəyə qayıtdıqdan sonra tez-tez Tiflisə gedir. Orada Azərbaycan ədəbi ictimaiyyətinin nümayəndəleri ilə əlaqələr qurur. İlk mətbu əseri "Kənddə ibtidə" şeiri 1904-cü ildə "Şərqi-Rus" qəzetində dərc olunur. Ölkədə baş veren inqilabi hərəkat (1905-1907) ona böyük təsir edir. 1906-ci ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı öz qayəsi ilə onun diqqətini çəkir. Satirik şeirləri "Məşədi Sijimqulu" və "Kefsiz" imzası ilə jurnalda işq üzü görür. Qələmə aldığı "İstibdad", "Qorxuram", "Olacaqmı", "Size nə", "Ey füqəra", "Od tutub odlandı vətən" və başqa şeirlərində azadlıq ideyalarını təbliğ edir. Şeirləri cəmiyyətdə birmənalı qarşılanmayan şair əsərlərini "Həcamətverdi", "Sərsəri", "Şəmşir", "Şəmşirək", "Peşman qoca", "Gəncə cavanları", "Qoca ziğ-zığ" və s. gizli imzalarla dərc etdirir.

Çarizmin müstəbidliyi, millətlərə qarşı sonsuza zülmü Əli Nəzminin 1920-ci ilə qədərki yaradıcılığında kədərli bir dillə təsvir olunur. Şair "Bu da bir bahar" əsərində vətən yaralarını ümidsiz və qəmli notlarla qələmə alır:

*Qırmızı qan ilə əlvandır bu gün lövhi-vətən,
Çəngi - istibdaddə qəbz olmada ruhi-vətən.*

Azadlıq ümidiñin nəticəsiz və irticanın qara əlləri ilə hər şeyin alt-üst edildiyini görən müəllif yazır:

*Od tutub odlandı vətən sərbəsər,
Olmadı övladi-vətən bəxtəvər.*

Görkəmlı yazıçı-dramaturq Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" də Əli Nəzmi haqqında məqaləsində yazır: "O vaxt biz məcmuəmizin 12-ci nömrəsində "Quli-biyabani" sərlövhəli bir məqale ilə varlılarımıza tənəli bir xitab dərc etdi. Ta ki ondan bir neçə vaxt sonra Sabirin "Tömeysi-nahar"ı bizim səsimizə səs verdi. Bununla

da Məşədi Sijimqulu Kefsiz də meydana çıxdı. M.Ə.Sabirin "Tömeysi-nahar"ına cavab olaraq "Çayda çapan qardaşım, ağlama, ağları gör" mətləli şeirini göndərdi. Məşədi Sijimqulunu ilk dəfə məcmuəmizdə nezm ilə danışdırın, onun təbii şeirini bürüzə verən həmən "Tömeysi-nahar" oldu..." .

Ə.Nəzmi satirik şeirdə məharət sahibi olduğunu göstərir. Müraciət etdiyi mövzular, demək olar ki, Sabir yaradıcılığı ilə eyniyyət təşkil edib. Onun xurafatçıları, xalqı alda-dan falçıları və s. həcv edən

şeirlərində Sabir ruhu duyulur. Sabirin vəfətin-dan sonra "Molla Nəsrəddin" də, eləcə də "Məzəli", "Zənbur", "Tutı" və başqa metbu orqanlar-da ən yaxşı satirik şeirlər yazan Ə.Nəzmi olub.

Şair "İrsi-pədər" ("Ata ırsı"), "Gülürəm", "Yorğun bir baxış" şeirlərində bir rəssam kimi cəhə-lət və nadanlığın mənzərəsinin iibrəli təsvirini verib. "Ədəbiyyat, yaxud minacat" satirasında qəzetlərdən qorxub küyə düşən köhnəpərəst-ləri, "Məzəli" şeirində İran hökməarı Məhəmmədəli şahı tənqid atəşinə tutub.

Satirik şairin dili sadə, əslubu rəvəndir. Şeirlərində daim sadəliyi saxlamağa çalışan qə-ləm sahibinin təsvirləri yiğcam və dəqiqidir.

Ə.Nəzmi Gəncədə uzun müddət müəllim işləyib. 1924-1926-ci illərdə "Yeni Gəncə" qəzeti redaksiyasında, bir müddət sonra Bakıya köçərək "Kəndlə" qəzeti, "Molla Nəsrəddin" jurnalı redaksiyalarında çalışıb.

1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair II Dünya müharibəsi dövründə alman faşizminə qarşı kəskin satirik əsərlər qələmə alıb. O, həmçinin tərcüməciliyiklə də məşğul olub, N.Gəncəvi, Ə.Firdovsi, İ.Krilov kimi söz sənetkarlarından tərcümələr edib. XX əsr Azərbaycan ədəbiyyatı və mətbuatından bəhs edən "Keçmiş günlər" (1944) adlı mən-zum xatirə yazıb.

Əli Nəzmi 4 yanvar 1946-ci ildə, 68 yaşında Bakıda vəfat edib.

